

Aida Eyvazlı

(əvvəli ötən sayımızda)

Əslində burada məskən salan son tayfalar qaradaglişlar olublar. Onların ata-babaları təlişlərdir. Burada türklər talişlər bir yaşayıb, eyni icma sahibi olublar. Aralarında heç bir problem yaşanmayıb və tarixin heç bir səhifəsində belə bir iğtişaş qeydə alınmayıb. Geopolitik sistemlər, siyasetlər nə qədər dəyişsə də türk və taliş tayfalarının məhribanişinə, birliyinə xələl gətirə bilməyib, talişlə turkü ayrı salmaq mümkün olmayıb. O zamandan bu zəmanət qaynayıb-qarışılıqlar. Bizi nə tarix, nə də təbiət dəyişmədi. Pəncəli də kendimiz, elimizin, obamızın mərdlik xüsusiyyətlərini özündə cəmləşdirmişdi. O, mənim şagirdim idi. Yaxşı oxuyurdum dərslərini. Əslində, bu gün bizim məktəbdə oxuyan bütün uşaqlar Pəncəli kimi vətənpərvər, yurdsevərdirlər. Bizim müəllimlərimiz onları bu cür yetişdiriblər.



Artıq Pəncəli öz məsleyini seçmişdi. Bir dəfə yenə bu həyətdə oturmuşduq. Azərbaycan Prezidentinin "İgidliyə görə medalı" ilə təltif olunmuşdu. Soruşdum ki, oğul, o medali sənəni yə verdilər. Söhbəti yayındırdı. Sonra əlimi apardım başına, saçlarının arasında gəzdirdim, uşaqlıqda it gəmiren yerlərin qalib-qalmadığı ilə maraqlandım. Dedi ki, saçımı dibdən qırxdıranda, görünür yerləri... Həmin günü astarlı digər Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevi xatırlayıb dedi ki, "Əmi, Mirzə Cəbiyev 19 yaşında Qəhrəman oldu. O, Şərqi Prussiyanın Ginzberq şəhərində Qəlebə bayrağını yüksəldi. Gün o gün olsun ki, mən də bayraqımı Şuşaya asanlanıb olum".

Pəncəlinin qardaşı Famil dedi ki, dünənə qədər məktəblərimizdə Həzi Aslanov, Ziya Bünyadov, Mirzə Cəbiyevlə bağlı dəslər keçirildirdə, bu gün eyni mehəbbətlə Pəncəli Teymurov, Rauf Orucov, İngilab Quliyev, Vüqar Yusifov haqqındaki dəslərə xüsusi diqqət yetirilir. Axi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında daim deyir ki, Aprel döyüsləri Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Bu döyüsləri və o döyüşü aparanları unutmaq olmaz! Aprel döyüsləri haqqında hələ çox kitablar yazılaçaq, o döyüşün ruhundan hələ çox danışılacaq.

Kəşfiyyatın əfsanə giziri saylan, ömrünün 17 ilini Xüsusi Təyinatlı Qüvvələrdə ən ağır əməliyyatlarda keçirən, qəhrəmanımız, Aprel döyüslərinin unudulmayan şəhidi Pəncəli Teymurovun xatirəsi bu xalqın yaddaşında əbədi yaşasın deyə, onun qardaşı Elburus Teymurov doğulduğuları ata ocağında, öz qazancı və halal zəhməti ilə "Pəncəli Teymurov Muzeyi" yaradıb. Muzeyin binasının tikintisi 1 il yarıma başa gəldi. 2018-ci ildə aprel ayında açılışı oldu. Muzeydə Pəncəlinin və aprel döyüslərinin qəhrəmanlarının heyatından bəhs edən sənədlər, Pəncəli Teymurovun özünə aid olan əşyaları, paltaları saxlanılır. Bundan sonra bu muzey insanlarda qəhrəmanlar dərsinin



Bir neçə qrupa bölünmüş xüsusi təyinatlılar bu dağların-daşların yollarını əzber bilirdilər. Burada hər kolu-kosu tanıydırlar, məşəyə, dağa-dərəyə dəfələrlə keşfiyyata gedib, verilən tapşırıqları uğurla yerinə yetirmişdilər. Nə-

nına qəltən etmişdi, geri döñəkən əlində çox dəyəri sübut getirmişdi. Uşaq vaxtı onu rahat buraxmayan Xocalı qurbanlarının qisasını almışdı. Bir dəfə isə sürücüsünü və içərisindəki hərbi heyəti məhv etdiyi düşmən

dülər. Əsgərlərimizin yenice aldığı səngərlərde və mövqelərdə hərbçilərimiz bərkitmə işləri aparırdılar. Arxadan həm də kömək gözləyirdilər... Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yənə artilleriya hücumları şiddetlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındaki qoruyucu şələm yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ilə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Ancaq özünü itirmədi, yixildiği yerdən ayağa durub, silahını götürərək səngərən qabağı tullandı... Arxadan Murad Mirzəyev və Samid İmanov onu nə qədər çağırısalardır Pəncəli onlara hay vermədi, çünkü eşitmirdi...

Düşmanın qorxulu yuxusu Pəncəlini bir də yada salaq

maşınını gətirib öz mövqelərimizə çıxartmışdı. Hətta dostlarına demişdi ki, bu UAZın hissələrini söküb yadigar saxlamaq üçün kəndə aparacaq... 2014-cü ildə isə iştirak etdiyi əməliyyatda 18 nəfər düşməni bir anadəcə partladaraq məhv etmişdi. Pəncəli Teymurov göstərdiyi ığidliyi dile getirməz, bəzən onları dostlarının adına yazardı...

Son yaz ayında, həmin aprel günlərində əməliyyata çıxmış Pəncəli üçün yerden göbəlek, ciyəlek yiyməq kimi asan bir məşguliyyət idi. Nahaq yere ona "Xüsusi Təyinatlıların əfsanəsi" adını vermişdilər. Həmin aprel səhərində bir dəfə Taliş kəndinə girib, daha sonra Seysulan tərəfə keçərək, üzərinə düşən

nov onu nə qədər çağırısalardır Pəncəli onlara hay vermədi, çünkü eşitmirdi... Pəncəli kontuziya almışdı. O, özündən asılı olmayaq, döyük vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə, qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atlığı ağır texnika atəşindən Pəncəli yarananaraq, yerə yixildi... Üzbəüz döyükə qalsayıdı, Pəncəli erməniyə can verməzdii... Belə olmamalıydı... Pəncəli hələ Şuşaya bayraq sancmaq istəyirdi axı...

Pəncəlinin ruhu bədənini tərk etdi və Tanrıya qovuşdu. Tanrı dərgahında Yerə baxaraq gülümsəyirdi Pəncəli... Çünkü o yüksəklikdən ruhu bütün olanları görürdü... Bir az bundan əvvəl, döyük yoldaşları ilə birlikdə kömək gözləyirdi... İndi isə Tanrı dərgahında dayanıb, haqq-divanını gözləyirdi... O, Tanrı dərgahına sorğusuz-sualsız gəlmışdı. Çünkü Vətən uğrunda həlak olmuş, vətəni qorumuşdu, Vətəni canından da, anasından da əziz bilməşdi. Tanrı vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Sorğu-sualı olanları isə

Əsgərlərimizin yenice aldığı səngərlər və mövqelərde hərbçilərimiz bərkitmə işləri aparırdılar. Arxadan həm də kömək gözləyirdilər... Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yənə artilleriya hücumları şiddetlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındaki qoruyucu şələm yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ilə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Ancaq özünü itirmədi, yixildiği yerdən ayağa durub, silahını götürərək səngərən qabağı tullandı... Arxadan Murad Mirzəyev və Samid İmanov onu nə qədər çağırısalardır Pəncəli onlara hay vermədi, çünkü eşitmirdi...

Ünvanı olacaq. Məktəblilər burada qəhrəmanın həyat yolunu öyrənməklə bərabər, həm də əyani tarix dəsləri keçəcəklər.

Pəncəli Teymurovun döyük dostlarının xatirələrində:

"Həmin gecə... Aprelin 1-dən 2-nə keçəndə, düşmənin təxribatının qarşısını almaq üçün döyükə yollanan hərbçilərimiz sanki ov ovlamağa, quş quşlamağa çıxmışdır. Onların oturduğu döyükə maşınının içərisində ancaq gülüş və zarafat səsləri eşidildi. Pəncəli də maşının yük hissəsinin baş tərəfinə keçib oturmuşdu. Kefi kök idi. Əslində, döyükə gedib-gəlmək, ağır əməliyyatlarda iştirak etmək xüsusi təyinatlılar üçün adı həyat tərəfidir.

Döyüşün əvvəlində Azər Məmmədov ağır yaralanmışdı. Azərin yaralandığını görən digər xüsusi təyinatlı zabit Həsən Almasov onu kürəyinə alıb, əsgərləri ilə bərabər döyükə bölgəsindən çıxmışdı. Seysulan düşməndən təmizlənmişdi. İndi növbə xüsusi təyinatlıların idi.

hayət, verilən tapşırığa əsasən ordumuzun xüsusi təyinatlıları Murad Mirzəyevin, Mühüm Orucovun və Samid İmanovun rəhbərliyi ilə Seysulanda çox uğurlu bir əməliyyati həyata keçirmişdilər. 6 nəfərlik ilk qrup səhər saat 5-6 radələrində Taliş kəndinə girəndə, kənddə ancaq başlı-başına gəzən mal-qara gözə dəymışdı. Pəncəli isə bir neçə saat əvvəl cəbhənin Gülüstən qalası tərəfindən istehkamı açımlı idi. O, ermənilərin nəzarətindəki məntəqəyə uzanan ensiz dağ yoluna tək-tənha çıxmışdı, UAZı saxlayaraq, maşında olan ermənini göz qırpmında məhv etmişdi. Həmin vaxt bir neçə il əvvəl Kəlbəcər istiqamətində etdiyi oxşar bir əməliyyati da xatırlamışdı. Düşmənin mövqelərinə girərək, təkbaşına 45 nəfəri məhv etmişdi. Bir dəfə isə 4 nəfər erməni hərbçisini minaya salmışdı. Xocalı soyqırımı töredən erməni zabitini səhər tezden, hava işıqlaşanda izləmişdi. General-major rütbəsini almağa yollanan erməni polkovnikini qa-

tapşırığı yerine yetirmişdi. Alınan mövqedə postları möhkəm ləndirmek üçün Murad Mirzəyev, Samit İmanov da onun açıldığı istehkamlı hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yolu da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşlərindən çəşən, hər zaman "Ohanyan xətti" deyib qoruduqları mövqelərdən qaçan ermənilər pərən-pərən düşmüşdilər. Haqq divanına çəkir... O haqq divanında Vüqar Yusifovun, Mühüm Orucovun, Elmidar Səfərovun, Pəncəli Teymurovun... - 2016-ci ilin aprel mühəribəsində şəhadətə yüksələn Qalibiyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...

P.S. Yazi Pəncəli Teymurovun atasının sağlığında qələmə alınıb.



haqq divanına çəkir... O haqq divanında Vüqar Yusifovun, Mühüm Orucovun, Elmidar Səfərovun, Pəncəli Teymurovun... - 2016-ci ilin aprel mühəribəsində şəhadətə yüksələn Qalibiyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...